

Əsl soyqırımıni ermənilər Xocalıda törədiblər

Şuşada, Ağdamda, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Əsgəranda... kütłəvi məzarlıqlar aşkarlanır. Hər məzarlıq erməni vəhşiliyinin həddi-hüdudunun olmadığını yenidən üzə çıxarı.

Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütłəvi məzarlıqla on iki nəfərə aid qalıqlardan məlum oldu ki, ermənilər həmin şəxsləri qətlə yetirməzdən əvvəl əllərini, ayaqlarını məftil və ya kəndirle bir-birilərinə bağlayıblar.

Şuşa həbsxanasında ermənilərin əsir saxladıqları azərbaycanlılara ağır işğəncələr verdiklərinin, amansız zorakılıqlarla öldürdüklərinin bariz nümunəsi də həmin ərazidən tapılan kütłəvi məzarlıq oldu.

Fərtux yüksəkliyində, Daşaltı kəndində, Kəlbəcərin Başlıbel kəndində aşkar olunan kütłəvi məzarlıqlar da vandal ermənilərin amansızlıqla törətdikləri cinayətləri üzə çıxardı.

Xocalı soyqırımı zamanı təcavüzkar ermənilər tərəfindən girov götürülən, otuz ildən çox son tələləri naməlum qalan xocalıların bir hissəsinin kütłəvi basdırıldığı ərazilər aşkarlandı. Xocalı şəhərinin Xalça fabrikının yaxınlığında həyata keçirilən əsaslı bərpə-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütłəvi insan qalıqları tapıldı. Həmin ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların on sekiz nəfər şəxsə məxsus olması (dörd nəfərin azıyaşı olması ehtimal edilir), müxtəlif üsullarla işğəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müyyəyən edildi. Aşkar edilən insan qalıqlarının xüsusiyyətlərinə

görə ən azı iyirmi beş il əvvəl basdırıldığı məlum oldu.

Kütłəvi məzarlıqlar aşkar olunduqca insan qalıqlarının kimə məxsus olduğunu müvafiq qurumlar DNT analizi vasitəsilə müəyyən edir və doğmalarına təhvil verir. Otuz ildən artıq atasının, anasının, oğlunun, qızının, nəvəsinin və digər qohumlarının, dostlarının aqibətindən xəbərsiz qalanların gözleri yollardan belə yiğilir. Doğmalarının, yaxınlarının ziyrətinə getməyə məzarları olur. Ancaq ümidişlərin son şəlesi də sőnür. Yaxınlarının, əzizlərinin ermənilər tərəfindən ağlışımaz işğəncələrə məruz qalaraq qətlə yetirilmələri isə sağalmaz yaralarını üstüne daha bir yara vurur.

Katrıldaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vəten-dəşərlərə əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ mühəribəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Aşkar edilmiş kütłəvi məzarlıqlarda onların bəzilərinin qalıqları eyni-ləşdirilib. İşğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır. İşğalçı, təcavüzkar ermənilərin qəddarlıqla öldürdükləri azərbaycanlıların kütłəvi məzarlıqlarının hələ çoxu tapılmayıb...

Bu dəhşətli cinayətləri törədənlərin hər biri əməllərinə görə cavab verməlidir. Onların bir qismi 44

günlük İkinci Qarabağ mühəribəsində öz cəzalarını aldılar. Ötən ilin sentyabrında Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirləri zamanı bölgədə qalmış Ermənistən silahlı qüvvələrinin tör-töküntülləri və separatçılar diz çökdürüldü. Separatçıların başçıları həbs olunaraq Bakıya götiirdilər. Həmin canılər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Ancaq azadlıqda olan qəddar canılər də var.

Ermənistən tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə, eləcə də kütłəvi məzarlıqlarla bağlı məlumatları ölkəmizə təqdim etməkdən yayınır. İndiyədək yalnız respublikamızın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyiənə aydınlaşdırılmışdır. Lakin bu yılannı, boş xülyanın oduna minlərlə azərbaycanlı yandırdılar, məhv etdilər. 1905-1907-ci illərdə, 1918-ci ildə erməni quldurlarının Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Lenkəranda, Qarabağda və digər

nə törətmış olduğu dəhşətli cinayətləri sübuta yetirir.

Xalqımıza qarşı ermənilərin nifrotinin, soyqırımı, işğalçılıq siyasətinin əzablarını azərbaycanlılar təkce XX əsrin sonlarında deyil, iki yüz ildən çox çəkiblər. Çünkü iki əsr önce Azərbaycan ərazisinə köçürülmüş erməniləri burada məskunlaşmaq qane etmedi. Özgə torpaqlarında özlərinə dövlət qurduqdan sonra da yeni-yeni xülyalara düşdülər, utanmadan "böyük Ermənistən" yalanını uydurdular. Doğrudur, özlərindən başqa kimsəni buna inandıra bilmedilər. Lakin bu yılannı, boş xülyanın oduna minlərlə azərbaycanlı yandırdılar, məhv etdilər. 1905-1907-ci illərdə, 1918-ci ildə erməni quldurlarının Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Lenkəranda, Qarabağda və digər



haqqında heç bir məlumat yoxdur.

İşğaldan azad edilmiş ərazilərdə davamlı şəkildə aşkar olunan hər bir kütłəvi məzarlıq Birinci Qarabağ mühəribəsi zamanı Ermənistən tərəfindən azərbaycanlılara qarşı törədilmiş mühərribə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarı. İnsan qalıqlarının əsasən qadın və uşaqlarla aid olması, onların əllərinin kondirlə bağlanması, işğəncələrlə qətlə yetirilməsi faktları Ermənistən azərbaycanlılara qarşı yürütüyü soyqırımı siyasetini, mühərribə və insanlıq əleyhi-

məruz qalan yox, dəhşətli cinayətlər törədənlər ermənilər olub. Tarixi faktlar təsdiq edir ki, onlar 1915-ci ilde türklər qarşı genişməqası hücumlar təşkil edib, qırğınlar törədiblər. Təcavüzkar, qəddar ermənilər günahsız insanları dəhşətli işğəncələr verərək qətlə yetiriblər. Osmanlı dövləti erməni üsyənlərinin və türklər qarşı törədilən qırğınların qarşısını almaq məqsədilə tehlükəsizlik tədbirləri heyata keçirib. Nəticədə erməni komitələri və partiyaların fəaliyyətinə son qoyulub, erməni terrorçuları həbs olunub. Cinayətkar "Daşnaksütün", "Hnəçak", "Ramqavar" komitələrinin üzvlərinin həbs olunduğu tarixi - 1915-ci ilin 24 aprelini ermənilər "soyqırımı" günü elan ediblər.

1915-ci il mayın 27-də ermənilərin yerlərinin dəyişdirilməsinə qərar verilən "Təhcir Qanunu" qəbul olunub. Deməli, onların osmanlılar tərəfindən köçürülməsinin də 24 aprelə əlaqəsi yoxdur. Ümumiyyətlə, "Təhcir Qanunu"nın mətnində "erməni" sözü yazılmayıb. Bu qanun yalnız ermənilər deyil, ümumilikdə Osmanlı dövlətinə qarşı üsyanə qoşulanlara, düşmənlərə əməkdaşlıq edənlərə tətbiq olunub. Tarixi faktlar Osmanlı dövlətinin hər zaman etnik azlıqlarla münasibətlərində humanizm principlerini əsas götürdüyüünü, münaqişələrə meydan vermediyini təsdiqləyir.

O da məlumdur ki, ermənilər hər dövrə olduğu kimi, Osmanlı dövlətində də rahat şəraitde yaşayırlar. İctimai-siyasi vəziyyət gərginləşməyə başlayanda isə yene məkrili xisətlərinə uyğun davranışları. Dinc, günahsız insanların üzərinə hücuma keçiblər. Uşaq, qoca, cavan, qadın, əlil demədən qarşılığına çıxan türklər qətlə yetirib, şikət ediblər. Onların evlərini qarət edib, yanırıblar.

Bədxah ermənilərin XX əsrin doxsanıncı illərində Qəribi Azərbaycanda, Qarabağda, Şərqi Zəngəzurda törətdikləri qırğınlar, soyqırımları həmin cinayətkarlılığın davamı idi. Qəddar ermənilər əsrin əvvəllerində olduğu kimi, sonlarında da bəd əməllərindən əl çökəməmişdilər.

Deməli, erməni soyqırımı tarixinin en böyük yalandır. Əsl soyqırımı isə 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə ermənilər Xocalıda törədiblər. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakinini qətlə yetiriblər. 8 ailəni tamamilə məhv ediblər. Erməni qanıçənləri Xocalı adlı şəhəri Yer üzündən siliblər.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**

